




Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

Rəqəmsal şəxsiyyət vəsiqəsinin verifikasiyadan keçirilməsinə dair təlimat


1. Xidmət göstərən qurum, təşkilat və ya şirkətin möhür səlahiyyətli şəxsi (sədr, direktor və s.) <https://checker.e-gov.az/> portalına keçid edir və "Daxil ol" düyməsinə klik edir.





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi


2. Açılan pəncərədə gücləndirilmiş elektron imza nümunələrindən biri ilə (SİMA Rəqəmsal İmza, Asan İmza və ya SİMA Token Elektron İmza) sistemə giriş edir.





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

3. Möhür səlahiyyətli şəxs yuxarı sağ küncdə yerləşən "Səlahiyyətlərin idarəedilməsi" bölməsinə keçid edir.





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

4. Möhür səlahiyyətli şəxs yuxarı sağ küncdə yerləşən "Yeni şəxs əlavə edin" düyməsinə klik edir.

mygov
Checker

Yoxla Səlahiyyətlərin idarəedilməsi

Ana səhifə / Səlahiyyətlərin idarəedilməsi

Səlahiyyətlərin idarəedilməsi

[YENİ ŞƏXS ƏLAVƏ EDİN ↗](#)

FIN	Seriya nömrəsi	Rol verilən şəxs	Rol	Rolun verilmə tarixi	
ABƏTƏRƏ	AAAC0001	ƏLQƏR NƏZƏROV	operator	16.10.2024 11:20:26	
ƏLƏMƏRƏ	AA100000	MƏLİKƏ QƏDİRQƏDİR	operator	21.11.2024 17:02:36	
YƏNƏRƏ	AAAT0000	TƏMƏL MƏLƏMƏDƏRƏ	operator	24.10.2024 16:40:19	

< 1 >



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

5. Möhür səlahiyyətli şəxs açılan "Yeni rolun verilməsi" pəncərəsində rol seçimini edir. Rol vermək istədiyi əməkdaşın şəxsiyyət vəsiqəsinin seriyasını, nömrəsini və FİN-ini müvafiq xanalara daxil edərək "Əlavə et" düyməsini sıxır.

Yeni rolun verilməsi

Rol seçin

Prefix

Seriya və nömrəni daxil edin

FİN-i daxil edin

LƏĞV ET

ƏLAVƏ ET

* **İki rol mövcuddur: Administrator və Operator**

- Administrator rolu verilən şəxs **başqa bir administrator əlavə etmək istisna olmaqla** digər bütün səlahiyyətlərə malikdir. Administrator operatorları əlavə edə və çıxara bilər.
- Operator isə ancaq rəqəmsal şəxsiyyət vəsiqəsini verifikasiyadan keçirmək səlahiyyətinə malikdir.

Qeyd: Administrator və ya operator rolu veriləcək şəxslərin mütləq mygov.az hesabı olmalıdır.



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

6. Administrator rolu verilmiş şəxs <https://checker.e-gov.az/> portalına digital.login vasitəsilə (SİMA Rəqəmsal İmza, Asan İmza, SİMA Token və ya İdentifikasiya nömrəsi ilə) keçid edir və təlimatın 5-ci bəndində göstərilən qaydada əməkdaşlara "Operator" rolu verir.

The image shows two screenshots from the digital login portal. The left screenshot displays the 'digital login' interface with a list of authentication methods. Four red arrows point to the first four options: 'SiMA Rəqəmsal İmza ilə', 'Asan İmza ilə', 'SiMA Token (Elektron İmza) ilə', and 'İdentifikasiya nömrəsi ilə'. The right screenshot shows a modal window titled 'Yeni rolun verilməsi' (Assigning a new role). The 'Rol seçin' (Select role) dropdown menu is open, showing 'operator' as the selected option. Below the dropdown, there are fields for 'Prefix' and 'Seriya və nömrəni daxil edin' (Enter serial and number). At the bottom, there are two buttons: 'LƏĞV ET' (Cancel) and 'ƏLAVƏ ET' (Add).




Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

Rəqəmsal şəxsiyyət vəsiqəsinin verifikasiyadan keçirilməsi

(vəb versiya)

7. Operator rolu verilmiş şəxs <https://checker.e-gov.az/> portalına digital.login vasitəsilə (SİMA Rəqəmsal İmza, Asan İmza, SİMA Token və ya İdentifikasiya nömrəsi ilə) keçid edir və ekranda "mygov" tətbiqindən paylaşılan sənəd və məlumatların həqiqiliyinin yoxlanılması səhifəsi açılır.





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

8. Vətəndaş (müşəri) şəxsiyyət vəsiqəsi məlumatlarını bölüşmək üçün "mygov" mobil tətbiqində dinamik QR kod yaradır. QR kodun aşağı hissəsində əks olunan 8 simvoldan ibarət kodu operatora təqdim edir.

Məlumat paylaşımı



X2B2-UIIY

Məlumatların əldə olunması üçün mygov
Checker tətbiqi ilə oxudun və ya sənəd
nömrəsini portalda sorğulayın

Bağla

** 8 simvoldan ibarət kod dinamikdir və 90 saniyə ərzində qüvvədə olur.*



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

9. Operator vətəndaşın (müşərinin) təqdim etdiyi 8 simvoldan ibarət kodu axtarış xanasına daxil edir və "YOXLA" düyməsini sıxır.

"mygov" tətbiqindən paylaşılan sənəd və məlumatların həqiqiliyini burada yoxlaya bilərsiniz.

YOXLA

Tez-tez verilən suallar

"mygov Checker" nədir? ▼

"mygov" mobil tətbiqində yaradılan QR koddan və sənəd nömrəsindən neçə dəfə istifadə etmək olar? ▼

Məlumatlarım bölməsində təqdim olunan hər-hansısa sənəd məlumatlarımı "mygov Checker" ilə necə yoxlaya bilərəm? ▼




Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

10. Operator yuxarı sol küncdə açılan pəncərədə "Allow on every visit" düyməsini sıxaraq məkan məlumatlarının paylaşılmasına icazə verir.

** Əks təqdirdə məlumatları əldə etmək mümkün olmayacaqdır.*

**Məkan məlumatlarının paylaşılmasına brauzerdə bir dəfə icazə vermək kifayətdir. Növbəti sorğular zamanı operator bu pəncərə ilə təkrar qarşılaşmayacaq.*





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

11. Proses tamamlanır və vətəndaşın (müşərinin) şəxsiyyət vəsiqəsi məlumatları operatorun monitorunda əks olunur. Eyni zamanda operator "Yüklə" düyməsini sıxaraq şəxsiyyət vəsiqəsi məlumatlarını PDF formatında endirə bilər.

** PDF faylın içərisində sənədin yaradılma tarixi, saati və 8 simvoldan ibarət sorğulanma nömrəsi əks olunur.*



**** Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunu ilə müvafiq qanunlara edilmiş dəyişikliklərə əsasən bu rəqəmsal sənəd fiziki şəxsiyyət vəsiqəsi ilə bərabər hüquqi qüvvəyə malikdir. Daxili prosedurunuzda əsasən vətəndaşın (müşərinin) şəxsiyyət vəsiqəsinin nüsxəsini özünüzdə saxlamalısınızsa, sənədi yükləməyiniz kifayətdir.***



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

Rəqəmsal şəxsiyyət vəsiqəsinin verifikasiyadan keçirilməsi (mobil versiya)

12. Operator rolu verilmiş şəxs [mygov checker](#) mobil tətbiqini smartfonuna endirir, digital.login vasitəsilə (SİMA Rəqəmsal İmza, Asan İmza və ya İdentifikasiya nömrəsi ilə) tətbiqə keçid edir.





Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

- 13. Operator təmsil etdiyi qurumu seçərək "Davam et" düyməsinə klik edir və "mygov" tətbiqindən paylaşılan sənəd və məlumatların həqiqiliyinin yoxlanılması səhifəsi açılır.**

Seçim edin

Davam etmək üçün təmsil etdiyiniz qurumu seçin.

Qurum seçin >

Davam et


** Mobil tətbiqdən istifadə etmək üçün mobil cihazın və mobil tətbiqin məkan icazələri aktiv olmalıdır.*



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

14. Vətəndaş (müşəri) şəxsiyyət vəsiqəsi məlumatlarını bölüşmək üçün "mygov" mobil tətbiqində dinamik QR kod yaradır.

Məlumat paylaşımı



X2B2-U11Y

Məlumatların əldə olunması üçün mygov
Checker tətbiqi ilə oxudun və ya sənəd
nömrəsini portalda sorğulayın


Bağla

** QR kod dinamikdir və 90 saniyə ərzində qüvvədə olur.*



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

15. Operator "mygov checker" mobil tətbiqində "QR skan et" düyməsinə klik edərək vətəndaşın paylaşdığı QR kodu oxudur.



Qeyd: Bundan əlavə vətəndaş (müşəri) rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını "mygov"dan endirdiyi elektron arayış formasında təqdim edərsə, həmin arayışda qeyd olunan 16 simvoldan ibarət kodu "**Sənəd nömrəsini daxil edin**" yazılan hissəyə yazaraq "**Yoxla**" düyməsinə klik etməklə də şəxsiyyət vəsiqəsini verifikasiyadan keçirmək mümkündür



Innovasiya və Rəqəmsal
İnkişaf Agentliyi

16. Proses tamamlanır və vətəndaşın (müşərinin) şəxsiyyət vəsiqəsi məlumatları operatorun smartfonunda əks olunur.



*** Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanunu ilə müvafiq qanunlara edilmiş dəyişikliklərə əsasən bu rəqəmsal sənəd fiziki şəxsiyyət vəsiqəsi ilə bərabərhüquqi qüvvəyə malikdir**